

Azərbaycan realist və demokratik ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Əbdürəhim bəy Haqverdiyevdir. XIX əsrin son illərindən ədəbiyyat aləminə qədəm qoymış Haqverdiyev dolğun məzmunlu dram əsərləri, yumorist-satirik hekayələri ilə səhrətlənilər, həm də ictimai xadim kimi realist ədəbiyyatımızın və sonetimizin inkişafında müüməl rol oynayıb.

Ustad sonetkarın dramaturji ırsı ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açıb. Onun canlı heyat lövhələri ilə son derecə zengin həkayələri nəşr tariximizin on qiymətli nümunələri sırasında xüsusi yer tutur.

XIX ərin sonu - XX ərin əvvəllərində Azərbaycan ədəbi-mədəni və ictimai firkəndə silinməz in qoyan edibin anadan olmasından 151 il ötür. Naşir, dramaturq, ədəbiyyatşünas, diriç Əbdürəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığında Ağbulaq kəndində dünyaya göz açıb. Atası Əsəd bəy qaza idarəsinde katib vəzifəsində işləyirmiş. Üç yaşında iken atasının itirəti Əbdürəhim əmisi Əbdüllərim bəy öz həməyinəsinə alır. Kiçik Əbdürəhimini ataklı H.Sadiqbayov çox yaxşı qəbul edir, onun tərbiyisələr meşgul olur. 1880-ci ilde ataklı Əbdürəhim Şuşada Yusif bəyin müvəqqəti yay məktəbinə qoyur. Burada Haqverdiyev rus dilini öyrənir, rus yazıçılarını həvəsələ oxuyur.

1884-cü ilde Haqverdiyev Şuşada bəy teatr tamaşasında iştirak edir. Tamaşa gənc Əb-

Ədəbiyyatımızın böyük siması: Əbdürəhim bəy Haqverdiyev

dürəhimə çox xoş gelir ve onun ədəbi yaradıcılığa başlamasına töşir edən ilk amillərdən biri olur. Ədiri özü deyir: "Yadimdadır, Mirzə Fətəlinin "Xırş quldurbasan"ı oynamalarıdır. Bu əseri gördükdən sonra Mirzə Fətəlinin məcməsini tapıb oxumağa başladım, hətta "Hacı Daşdemir" adlı bir komedyi da Mirzə Fətəlinin "Hacı Qara"si məzmunundan yazmış Yusif bəy Məliknəzərovun mühəhəzəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. O, menim bəy pəsimi bir növ dili ile mənə qaytarıcı ki, mən ne ondan incididim və nə də həvəsdən düşdüm".

1890-ci ilde Ə.Haqverdiyev Şuşa realmə məktəbinin altıncı sinifini bitirib, Tiflis realmə məktəbinin sonuncu sinifinə daxil olur. O, burada rus və Avropa klassiklərini öyrənir, tez-tez teatr tamaşalarına baxır. Ə.Haqverdiyev 1891-ci ilde Tiflis realmə məktəbini bitirib, ali təhsil almaq üçün Peterburqa gedir və orada Yol Mühəndisləri İnstitutuna daxil olur.

Peterburqda olduğu səkkiz il müddətində azad müdəviam sifitəli universitetin şərq fakültəsində təhsil alır, dildə ədəbiyyat məsələlərində ciddi məşqol olur. Peterburq ədəbiyyatının, tez-tez Aleksandrinsk teatrında baxdırıcı tamaşaların təsirilə Haqverdiyevdən sonra, teatrda olan həvəs daha da artır.

Gənc yazıçı özünü ilk



eserləri olan "Yeyersen qaz ətinin, görərsən ləzzətinin" (1892) və "Dağılan tifaqı" (1896) da Peterburqda yazar. 1899-cu ilde o, Peterburqdan Şuşaya qaydır. Şuşada iki il qalır və xalq yaradıcılığı nümunələri toplamaqla məşğul olur. Ədib "Bəxtsiz cavan" pyesini 1900-cü ilde Şuşada yazır. Pyes elə həmin ilde tamaşaşa qoyulur. 1901-ci ilde Haqverdiyev Şuşadan Bakıya gəlir və burada "Pəri cadu" pyesini tamaşayır. Əsər səhnədə, mülliətinin başqa pylesləri kimi, böyük müvəffəqiyətə qazanır.

Bakı mühiti gənc yazıçının inkişafı üçün geniş imkanlar yaradır. O, burada H.Zərdablı, N.Vəzirov, N.Nərimanov, C.Zeynalov, H.Ərəblinski kimi dövrün qabaqcıl adamları ilə tanış olur, onlara əlbət işləyir, teatr üçün repertuar hazırlayır, rejissorluq edir, dars deyir. Bi dövrü Haqverdiyev rejissor olduğu, tamaşasına ümumi rəhbərlik etdiyi "Hacı Qara", "Vəziri-xani-Lənkəran", "Müftüfat", "Otello", "Qaçqalar", "Yağışdan çıxdıq,"

yağmura düşdük", "Adı var, özü yox". "Dağılan tifaq", "Bəxtsiz cavan" və başqa pyeslərdə, hər seydan evvel, ideyanın təhrif olunmamasına, aktyor oyunundakı təbiiliyə çox fikir verirdi.

1908-ci ilde Üzeyir Hacıbeylinin "Leyli və Məcnun" operasının səhnədə hazırlanmasına rəhbərlik edən Haqverdiyev həm de tamaşaçı ilk Azərbaycan diriçorju kimi çıxış edib.

Ə.Haqverdiyev 1904-cü ilde Şuşa şəhəri idarəasına üzv seçildiyi üçün yenidən oraya qaydır. O, burada çox qalmır, 1905-ci il inqilabın dan sonra Rusiya dövlət dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilir və Peterburqda qılır, "Ağə Möhəmməd şah Qacar" fəciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır. 1907-ci ilde yaziçi yeno həmin fəciaya aid alava məlumat toplamaq üçün İrana sayahət edir. Fəci ilk dəfə 1907-ci ilde Bakıda səhnəyə qoyulub və ondan sonra da böyük müvəffəqiyətlə uzun zaman sahnədə oynanıblı.

1920-ci ilden Haqverdiyevin ədəbi və ictimai fealiyyətinin yeni dövrü başlanır. O, inceşənət səbəsəsinin müdürü vəzifəsini aparmaqla yanış, dövlət teatrlarında müfəttiş vəzifəsində çalışır. 1921-ci ilən 1931-ci ilə qədər Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühəsirələr

oxuyur, gənc kadrlar hazırlığı içinde faal iştirak edir. Haqverdiyev müslümlük etməklə bərabər, bir çox məsul icimai vəzifələrdə də çalışır. O, Azərbaycanı tədqiq və tətəbbübü cəmiyyətinin sədr müavini və sonra sedri (1923-25), Şərq fakültəsinin katibi (1992-25) olur.

Ədib müslümliliklə, yeni əsərlər yazmaqla, teatra yaxınlaşdan kömək etməklə, müxtəlif vəzifələrdə çalışmaqla kifayətlənmir. O, müxtəlif yelərde Azərbaycan ədəbiyyatı və inceşənəti, günün zəruri məsələləri haqqında məruzələr edir. 1927-ci ilde Haqverdiyevin ədəbi-ictimai fəaliyyətinin otuz beş ilik yubileyi keçirilir. 1928-ci ilde ədəbiyyat və inceşənət sahəsindəki xidmətləri nezərə alınaraq qocaman ədiba Əməkdar inceşənət xadimi adı verilir.

Haqverdiyev bu dövrdə "Qızırızı qarı", "Ədalət qapıları", "Agac kələğində", "Vavəyla", "Köhne duzman", "Babu yurdunda", "Qadınlar bayramı", "Kamran", "Sığsağan", "Yoldaş Koroglu", "Çox gözəl" və s. dram əsərlərin yazmaqla bərabər, "Marallarım" silsiləsindən olan satirik və başqa ciddi ruhlu çıxılık hekayələr də çap edilir. Hekayələrin bir hissəsi "Marallarım" (1927) və digər hissəsi "Hekayələr" (1940) kitabında toplanıb.

1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş Əbdürəhim bəy Haqverdiyevin məzarı Fəxri xiyabandadır. Haqverdiyev bir klassik kimi həmişə əzizdir, həmişə canlıdır.

Tofiq SEYİDOV